

Lale ƏLİYEVA  
AMEA Hüseyin Cavidin Ev Muzeyi - şöbə müdürü

## HÜSEYN CAVİDİN “KNYAZ” ƏSƏRİ (ƏDƏBİ-TARİXİ XRONİKA)

*Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təssüf ediləcək.*

H.Cavid

Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi irsi ilə çox zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bize çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyin Cavidin xüsusi yeri vardır. Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, sələf və xələflərinə bənzəməyən Hüseyin Cavid qəlbinin dediklərini yanan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Ədəbiyyatımızda öz dəstə-xətti ilə seçilən dramaturquımız 1928-1929-cu illərdə “Knyaz” pyesini yazmışdır. “Knyaz” dramında Cavid müasirliyə daha yaxın idi: Bu baxımdan “Knyaz” faciəsi Cavidin yaradıcılığındaki yeni əhvali-ruhiyyəni eks etdirən əsər kimi ciddi maraq doğurur. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb. Xoş güzəran keçirən Knyazın zorla özüne arvad etdiyi kəndli qızı Jasmenin onların qapısında qulluquluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi və keşməkeşli hadisələrdən sonra ona qovuşması Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasına xidmət etmişdir. Dramaturq gurlayan inqilab dalğalarından xoflanıb Avropaya qaçan knyazın və onun ailəsinin faciəsini də məhərətlə ümmümləşdirmişdir.

Hüseyin Cavid yaradıcılığını geniş şəkildə ilk dəfə tədqiq edən görkəmli ədəbiyyatşunas, akademik Məmməd Cəfər 1960-ci ildə nəşr etdirdiyi “Hüseyin Cavid” monoqrafiyasında əsərin mövzusu haqqında ətraflı məlumat vermişdir: “1929-1937-ci illər Cavid yaradıcılığının ən məhsuldar dövrü idi. Bu səkkiz il müddətində şair “Azər”dən əlavə “Knyaz”, “Telli saz”, “Səyavuş”, “Şəhla”, “İblisin intiqamı” və “Xəyyam” dramlarını, habelə bir çox lirik və epik şeirlər yazmışdır.

Bu illərdə ədəbiyyatda geniş yayılmış bir mövzu da Azərbaycanda və ümumiyyətlə Zaqaqfaziyada Sovet hakimiyyəti uğrunda gedən tarixi mübarizələrin təsviri idi. Cavid 5 pərdəli mənzum “Knyaz” dramını bu mövzuda yazmışdı. Drama qardaş gürcü xalqının azadlıq, yeni həyat, Sovet hakimiyyəti uğrunda mübarizəsinə müqavimət göstərmək istəyən feodal-burjuva dönyaşının məglubiyyətini və onun son acınacaqlı günlərini göstərir. Ömrünün müəyyən illərini Gürcüstəndə keçirmiş və əvvəlki əsərlərində də Gürcüstan həyatını və təbiətini təsvir edən Cavidin bu mövzuda əsər yazması təsadüfi deyildi. Bu da şairin qardaş Gürcüstan xalqına məhəbbətinin yeni bir ifadəsi idi. Gürcüstəni azad görmək “Şeyx Sənan” müəllifini sevindirmişdi.

Dramın ilk səhnələri feodallar, knyazlar zülmünü, son səhnələri isə azad Gürcüstəni göstərir: Gürcüstənda əksinqilabçı, yerli burjuaziya və feodalların müvəqqəti aqalığı dövrür. Xalq, fəhlə və kəndlilər aqalara qarşı azadlıq, demokratiya uğrunda, Sovet hakimiyyəti uğrunda mübarizəni davam etdirir. Dramaturq əksinqilabçı, mürtəce cəbhənin nümayəndəsi olaraq altmış yaşlı, burjuaşmış mülkədər knyazı göstərir. Hələ inqilabi ideyalardan uzaq olan yoxsul kəndlilər, işsiz fəhlələr knyazın qapısına şikayətə gelmişdir. Bir kəndli üzüm bağlarını dolu vurdugundan danışır, mərhəmət istəyir. Fəhlələrdən biri iş tələb edir, ailəsinə çörək istəyir:

İştə mən altı qız, oğlan babası,  
Məni məhv etdi tüttün fabrikası.  
Zövq alıb içdiyiniz dadlı şərab  
Bu ciyərdən süzülen qanla qoxar.  
Bax zəhərdən qurumuş skeletim  
Mən ölürsəm, sönəcək altı yetim...

Knyaz isə bu fəryadlara zərrəcə əhəmiyyət vermədən öz kefindədir. Arvadı öldükdən sonra o, gənc qız Jasmenlə evlənmişdir. İndi o, cavanlaşmaq çarələri axtarır.

Qabaqcıl işçilər knyazın qapısına mərhəmət üçün gələnləri danlıyır, “haqq alınar, verilməz” deyə kəndliləri üsyana çağırırlar. Lakin “müdərəçi hərif”, “sosialist cildinə girmiş canbaz”, özünü işçilərin müdafiəçisi kimi qələmə verən, inqilab düşməni hiyləgər Şakro üsyən edən fəhlə və kəndliləri sakitləşdirməkdə knyazların yaxın köməkçisidir. O, işçi və kəndlilərin gizli inqilabi təşkilatı haqqında hakim dairələrə xəbər çatdırır, təşkilatın görkəmli üzvlərini təqib edir.

Əsərin son səhnələrində biz knyazı Berlində, mühacirətdə görürük. O burada tək deyildir. Rusiyada inqilabın qələbəsindən sonra çox belə knyazlar mühacirətə qərar vermişdir. Inqilab düşməni Şakro da buradadır. Bunların hamısı səfil, dilənci kökünə düşmüşlər. Altmış yaşı knyaz da bu səfillərdən biridir. Onun qızı Lena Berlin kafe-santanlarında rəqqasəlik edir. Knyazın ucundan doğma Gürcüstəndə ayrı düşmüş Jasmenin də hali acınacaqlıdır.

Əsəri oxuduqca daha yaxşı anlaşırlır ki, bu dramda Cavid inqilabçıları cəbhəsinin işindən, fəaliyyətindən daha çox Jasmen və Lenanın faciəsinə, əksinqilab cəbhəsinin rəzalətlərinə yer vermişdir. Bu da, bir tərəfdən, ondan irəli gəlirdi ki, dramaturq əsasən əksinqilabın mağlubiyyətini və miskin aqıbətini göstərmək istəmişdir.

Cavidin “Knyaz” dramı marksist tənqidçi tərəfindən çox müsbət qarşılanmışdı. “Topal Teymur”a görə Cavid kəskin tənqid edən Mustafa Quliyev 1929-cu ildə “İnqilab və mədəniyyət”də nəşr etdirdiyi bir məqaləsində yazırkı ki, “nəhayət, Azərbaycan şairi Hüseyin Cavid bizim inqilab qatarımıza oturdu... Ağır, çətin ağırdan sonra şuralar Gürcüstəndə inqilab hadisələrini az-çox təsvir edən yeni bir pyes doğdu”. Tənqidçi Cavidin Azərbaycan əməkçilərinin həyatından və mübarizəsindən yeni əsərlər yazacaqına şübhə etmədiyi göstərib yazırkı ki, “Cavid inqilabı təsvir edən yeni bir pyes doğdu”. Tənqidçi Cavidin Azərbaycan əməkçilərinin həyatından və mübarizəsindən yeni əsərlər yazacaqına şübhə etmədiyi göstərib yazırkı ki, “Cavid inqilabi təsvir edən yeni bir pyes doğdu”<sup>10</sup>.

1933-cü ildə H.Mehdi də “Ədəbi qeydlər” məqaləsində “Knyaz”ı müsbət qiymətləndirir yazırkı ki, “Cavid “Knyaz”da proletar inqilabına doğru gəldiyini ifadə edir... menşeviklərin çirkin simasını açaraq göstərir”<sup>11</sup>.

“Knyaz” əsəri haqqında Cəfər Cabbarlı da müsbət fikirdə idi. Cabbarlı yazırkı ki, “Knyaz” pyesi Hüseyin Cavidin böyük nailiyətidir. “Knyaz” Cavidin sovet məfkurəsinə tam yaxınlaşdığını göstərən bir əsərdir. Bir cəhəti də mütələq qeyd etmək lazımdır ki, bu pyesdə Cavidin dili əvvəlki pyeslərinə görə çox sadə və anlaşıqlıdır”<sup>12</sup>.

Dramaturqu əsərləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorümüz məhz bu əsərlərlə yetişmişdir. “Knyaz” pyesi də 1930-cu ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında, Gürcüstəndə Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədəye Teatrında tamaşa yemək qoyulmuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılıqlı olmuşdur. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişə və proqramlarında “Dəli knyaz” adı ilə da verilib.

1968-1970-ci illərdə dramaturqu “Knyaz” əsəri Naxçıvan Dram Teatrının repertuarına daxil edilir və tamaşa yemək qoyulur.

İlk dəfə olaraq Turan Cavidin tərtibi ilə “Knyaz” pyesi 1968-1971-ci illərdə “Azərbaycan Dövlət Nəşriyyatı” tərəfindən Üç cilddə nəşr olunur. Daha sonra “Knyaz” pyesi 1982-1985-ci

<sup>10</sup> Məmməd Cəfər. “Hüseyin Cavid”. Bakı: Azərnəşr, 1960.- 263 s.

<sup>11</sup> Məmməd Cəfər. “Hüseyin Cavid”. Bakı: Azərnəşr, 1960.- 263 s.

<sup>12</sup> Məmməd Cəfər. “Hüseyin Cavid”. Bakı: Azərnəşr, 1960.- 263 s.

illərdə Bakıda “Yazıcı” nəşriyyatı tərəfindən Hüseyin Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə nəşr olunmuş dörd cildlik əsərlərində çap edilmişdir. “Knyaz” əsərinin çap olunduğu çoxcildliyin III cildinə dramaturqun “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş” pyesiləri daxil edilmişdir.

Hüseyin Cavidin üçcildlik “Əsərləri” ədəbin anadan olmasının 120 illiyi münasibətilə Azərbaycan Mədəniyyət Fondu Rəyasət Heyətinin qərarı ilə 2003-cü ildə nəşr olunur. Üçüncü cildə müəllifin 1928-1937-ci illərdə yazdığı “Knyaz”, “Səyavuş”, “Xəyyam” və “İblisin intiqamı” pyesləri, müxtəllif illərdə yazdığı məqalə və məktubları daxil edilmişdir. Hazırkı nəşr 1982-1985-ci illərdə Turan Cavidin tərtibatı və filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin redaktorluğu ilə çap edilmiş dördcildlik “Əsərləri” əsasında hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Hüseyin Cavid. Əsərləri Beş cilddə 2005-ci ildə “Lider” nəşriyyatında nəşr olunmuşdur. “Əsərləri”nin IV cildinə sənətkarın “Knyaz” və “Səyavuş” mənzum faciələri daxil edilmişdir. 2007-ci ildə AMEA Hüseyin Cavidin Ev Muzeyi tərəfindən çap edilən beş cildlik kitabda da “Knyaz” əsəri verilmişdir. Pyeslər Hüseyin Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilmişdir. Yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılmışdır.

#### **Ədəbiyyat:**

1. Məmməd Cəfər. “Hüseyin Cavid”. Bakı: Azərnəşr, 1960. - 263 s.
2. Hüseyin Cavid. Əsərləri: 3 cilddə. 3-cü cild. Bakı: Azərbaycan Mədəniyyət fondu, 2003. - 319 s.
3. Hüseyin Cavid. Əsərləri: 5 cilddə. 5-ci cild. Bakı: Elm, 2007. - 352 s.

#### **SUMMARY**

Our outstanding researchers who researched Husein Javid's works mentioned “Knyaz” too. “Knyaz” tragedy was analyzed due to different aspects and some results were acquired in these researches. “Knyaz” is one of the unexampled works not only in Azerbaijan, but also all over the world.